



**Aydin
Mədətoğlu**

Bizim yazar

Bu gün İran deyilən məmləkətdə beş böyük, dörd kiçik etnos, 37 faiz Türk, 36 faiz Fars, 8 faiz Gilek və Məzandaranlı, 7 faiz Kürd, 4 faiz Lor, 3 faiz Ərəb, 2 faiz Lək, 2 faiz Bəluc və 1 faiz digərləri yaşayır. Bu məmləkətdə öz orijinallığı və qəhrəmanlığı ilə seçilən və Fars bölgəsində yaşayan Türklerdən biri də Qaşqay Türkleridir. Qaşqay Türkleri əsasən İran adlandırmış məmləkətin Fars, Carmahal, Bəxtiyarı, Göhkiluyə, Bəyer Əhməd əllerində və çox az sayda Buşəhər və Xuzistanada yaşamaqdadırlar. Onların Fars əyalətindəki ümumi sayı bəzi mənbələrə görə yarım milyon nəfərdir.

Qaşqaylar El quruluşuna malikdirlər. Qaşqay elindən ünlü elxanlar, elbəylər, kələntərər, kəndxudalar, ağsaqqalalar, şairər, ruhani mütərrisler, filosoflar, ədiblər, üstədə aşiqlər, müsiqicilər, müğənnilər çıxmışdır.

Tədqiqatçılar Qaşqayların tarixini tədqiq edərkən onların İran deyilən məmləkətin içtimai-siyasi həyatında oynadığı rolu üç dövrə böülür. Birinci dövrü Qaşqay Elinin yaranmasından XX əsrin üçüncü onilliyinə, yeni Qacar sülələsinin süqutuna qədərkə dövra, ikinci dövrü Rza şah sülələsinin hakimiyyəti illərinə (1925-1979), üçüncü dövrü isə islam inqilabından bugünkü günə qədərkə dövra aid edirlər.

Qaşqaylar haqqında bir sira tədqiqatçı eserləri yazılmışdır ki, bunlardan en mükemmeli Azərbaycan alimi Tağı Əbüllaqışım oğlu İbrahimovun (Şahin) "Qaşqaylar" monoqrafiyasıdır. Monoqrafiya müəllifinin özünün də qeyd etdiyi ki: "Bu monoqrafiya Qaşqay Eli tarixinin birinci dövrünün tədqiqinə... Həsr edilmişdir" (Bax: T.İ. İbrahimov, Qaşqaylar, Bakı, Elm-1988, səh.5). Bu əsərdə müəllif əsasən Qaşqayların mənşəyi, onların içtimai-quruluşu, iqtisadi həyatı, meşəti, adət-ənənələri, İran xalqlarının içtimai və siyasi həyatında Qaşqay Elinin mövqeyi, onların 1905-1911-ci illər İran Məşrute inqilabındaki siyasi mövqeyi, 1918-1920-ci illərdə onların İngilis işgalçılara əleyhine silahlı mübarizəsindən, Pehlevi rejimine qarşı üsyanlarından etrafı behs etmiş, mühüm neticələr eldə etmişdir. Müellif görə, Qaşqayların bir El kimi formalaşması və İran deyilən məmləkətin içtimai-siyasi həyatında mühüm rol oynaması Nadir Şah Əfərin ölümündən sonra başlayır. Müellif göstərir ki: "Vaxtile Xələcistandan Farsa köçməş Xələclərin "Şahili" tayfasının rei-

si Canı ağanın etrafında birləşmək üçün toplanan tayfa və qəbilələr "Qaşqay" adı altında böyük El birliyinə çevrilmişdir... Yaranmış Elin "Qaşqay" adını qəbul etməsi Elin təşəkkülündə Şahlı təsəssinin göstərdiyi təşəbbüsle, onun

eramızın ilk əsrlərinə aid edir və göstərir ki: "Miladın ilk əsrlərindən Orta Asiyadan gələn müxtəlif Türk əlli - Sarırlar, Savırlar, Gençəklər, Gərgərlər, Vənəndlər, Qarxunlar, Qazanlar, Muğanlar, Kəngərlər, Qaşqaylar və ... başqları yeri Türklerle qaynayıb-qarışmış ve bir milət kimi" formalaşmışdır (Bax: Məhəmməd Tağı Zehtabi Şəbüstərlə, İran Türk-

etmişdir. İslam mənbələri de Xalacları Ağ Hunların nəslini ki mi göstərmüş, hətta onların eyni Türk dilində danışdıqlarını göstərmişlər.

Fars bölgəsində sakin olan Türk tayfa və qəbilələri tarixi zərurət qarşısında birləşməyə məcbur olmuş və toplanaraq vahid bir El yaratmış və bu El "Qaşqay" adlanmışdır. Deməli, Farsda sakin olan

Iran deyilən məmləkətdə bütün Türkler kimi Qaşqayları da en facieli dövrü Pehlevi diktatorluğu dövrü olmuşdur. Hələ 1925-ci ilde təzəcə hakimiyyəti xarici imperialistlərin dəstəyi ilə eldə etmiş quldurbəsi Rza şah "Milli birlik" şurəsi adı altında İran deyilən məmləkətdə bütün millətlərin milli hüquqlarını kobud şəkildə pozaraq özünün çirkin siyasetini açıq şəkildə qulbeçələrinin dili ilə bəyan edərək göstərirdi ki: "Bizim tələbimiz və içtimai istəyimiz İranın milli birliyini təkmilləşdirmək və onu qorumaqdan ibarətdir... Milli birliyi təkmilləşdirmək üçün bütün ölkədə fars dili ümumi dil olmalı, geyim, əxlaq və s. cəhətdən yerli fərqlər aradan qaldırılmalıdır.

...Müxtəlif milli libas geyməyə, müxtəlif dillərdə danışmağa son qoyulmalıdır.

...Əgər biz İranda sakin olan müxtəlif əhalini və bütün müxtəlif tayfları vahid bir şəkildə salmasaq, yeni bütün əhalini tam mənasında qorumaqdır (oxu: farslaşdırmasaq - A.M.) qarşımızda qaralıq gələcək dayanar. İranın tarixinə, farsın dili, ədəbiyyatına və şəhəlik məzəhəbinə bağlı olan şəxslər bilməlidirlər ki, əgər bu ölkənin birlik ipi qırılsa, onlar üçün heç bir şey qalmayacaqdır. Ona görə də hamımız bir səsle tələb etməli, yekdilliklə çalışmalıdır ki, fars dili bütün İranda ümumiləşsin və yad dillerin yerini tutsun..

(ardı gələn sayımızda)

Qaşqay Türkleri

reisi Canı ağanın el arasında və hökumət dairələrində malik olduğu nüfuz və hörmətə əlavədərdir" (T.İ. İbrahimov, göstərilən əsəri, səh.74).

Fəsai də bu fikri təsdiq edərək yazar ki: "Canı ağa Qaşqay Eline təyin edilmiş ilk elbəyidir" (Bax: M.H. Fəsai, Farsname, II, Tehran, hicri-qəməri 1313, səh. 209).

Bizcə, müəlliflər məsələye sırf siyasi cəhətdən yanaşmışlar. Çünkü tarixdə ister Hunlar, ister Qaraxanlılar, ister Qəzənəviler, ister Selcuqlular, ister Qaraqoyunlular, ister Ağqoyunlular, ister Osmanlılar, istərsə də Səfəvilər hakimiyyətə gəlməmiş və siyasi proseslərdə fəal iştirak etməmiş onların da adına tarixdə rast gelinmemişdir.

Bəzi müəlliflərə görə, Qaşqay Eli tərkibində birləşmiş olan bütün tayfa, qəbile və türələrin sələfi babalarının hamısı birlikdə vahid bir El kimi Farsa köçməş, köçdükdərə zəmanda da hamısı birlikdə "Qaşqay" adı daşmışdır və özləri də ancaq İranın Qum və Ərək vilayətlərinin Xələcistan bölgəsində sakin olan Xələclərə və ya Orta Asyanın Kaşgar vilayətindəki Qaraxataylara mənsubdurlar. Sonralar Xəzəmşəh, Çingiz, Teymur, Şah Abbas, Nadir Şah və b. Hökmdarlar vasitəsilə köçürüüb Fars əyalətində sakin edilmişlər (T.İ. İbrahimov, göstərilən əsəri, səh. 73).

Bəzi Qərb müəllifləri Qaşqay xanlarının dediklərinə

lərinin əski tarixi, II cild, Təbriz, hicri 1379, səh. 675).

Bəzi müəlliflər Xalacları Qaşqayların sələfi hesab etmiş və onların CeyHun çayının qərbində Ağ Hunlar, Götürkler bərabər yerləşdiklərini

Türk Qaşqaylar çox qədim zamanlardan bəri müxtəlif dövrlərde və merhələlərlə müxtəlif bölgələrdən Farsa gelən və ya aparılan ayri-ayrı Türk tayflarından ibaretdir ki, bunların da əsasını Xalaclar, Qaraxatay-



İran deyilən məmləkətdə bütün Türk'lər kimi Qaşqayların da on facieli dövrü Pehlevi diktatorluğu dövrü olmuşdur. Hələ 1925-ci ilde təzəcə hakimiyyəti xarici imperialistlərin dəstəyi ilə eldə etmiş quldurbəsi Rza şah "Milli birlik" şurəsi adı altında İran deyilən məmləkətdə bütün millətlərin milli hüquqlarını kobud şəkildə pozaraq özünün çirkin siyasetini açıq şəkildə qulbeçələrinin dili ilə bəyan edərək göstərirdi ki: "Bizim tələbimiz və içtimai istəyimiz İranın milli birliyini təkmilləşdirmək və onu qorumaqdan ibarətdir... Milli birliyi təkmilləşdirmək üçün bütün ölkədə fars dili ümumi dil olmalı, geyim, əxlaq və s. cəhətdən yerli fərqlər aradan qaldırılmalıdır.

esaslanaraq onların Şahili tərəsinin Səfəvilər qohum olmalarını, bəzi müəlliflər də Nadir Şahın Hindistana yürüşündə Qaşqayların da iştirak etdiyini göstərmişlər. Bütün tədqiqatçılardan fərqli olaraq böyük alim Məhəmməd Tağı Zehtabi Qaşqayların bu əraziyə - İran deyilən məmləkətə gəlmələrini yazmışlar. Mahmud Kaşgarlıının "Divan ül-lüğət-üt-Türk" əsəri və "Oğuzname"yə görə, Xalaclar (Kalaclar) Oğuz boyalarından biridir. Onlar qədim zamanlarda Əfqanistana doğru yürümiş, Mahmud Qəznəvi ordusunda Hindistanın fəthində iştirak etmişlər. Ümumiyətlə Mahmud Qəznəvi ordu sunun əsasını Xalaclar təşkil etdir. Əfşarlar, Ləkler, Qaraqalpaqlar, Kəngərlər, Qaraqoyunlular və Ağqoyunlulardan Qarağanlılar, Bayatlar, Ağacarlılar, Şordərəlilər, Əmələlilər, Çobanlar, Çobanqaralar, Xançobanlılar, Uryatlar, Qırxlılar, İmirlilər, Arıxlılar, Qutlular, Qasımlılar, Novxanlılar, Əhəmənilər və onlarla belə Türk tayfları təşkil edir.

kədə fars dili ümumi dil olma-lı, geyim, əxlaq və s. cəhətdən yerli fərqlər aradan qaldırılmalıdır. ...Müxtəlif milli libas geyməyə, müxtəlif dillərdə danışmağa son qoyulmalıdır.

...Əgər biz İranda sakin olan müxtəlif əhalini və bütün müxtəlif tayfları vahid bir şəkildə salmasaq, yeni bütün əhalini tam mənasında qorumaqdır (oxu: farslaşdırmasaq - A.M.) qarşımızda qaralıq gələcək dayanar. İranın tarixinə, farsın dili, ədəbiyyatına və şəhəlik məzəhəbinə bağlı olan şəxslər bilməlidirlər ki, əgər bu ölkənin birlik ipi qırılsa, onlar üçün heç bir şey qalmayacaqdır. Ona görə də hamımız bir səsle tələb etməli, yekdilliklə çalışmalıdır ki, fars dili bütün İranda ümumiləşsin və yad dillerin yerini tutsun..